

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti

Təsdiq edirəm
Tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektor v.i.e:

dos. Zaur Məmmədov
" " 2025-ci il

Fənn sillabusu

Ixtisas: 050701- Aqronomluq

Fakültə: Aqrar və mühəndislik

Kafedra: Aqrar elmləri

I.Fənn haqqında məlumat:

Fənnin adı: Mikrobiologiya (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13.06.2018-ci il tarixli F-435 sayılı əmri ilə təsdiq (qrif) edilmişdir.

Kodu: İPF-B14

Tədris ili: II (2024-2025)

Semestr: IV

Tədris yükü: Cəmi:30 saat. Auditoriya saatı -10 (5 saat mühazirə, 5 saat laboratoriya)

Tədris forması: Qiyyabi

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 3 kredit

Auditoriya N:305

Saat:

II.Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: Ağayeva Məlahət Əli qızı, biologiya elmlər namizədi, dosent

Məsləhət günləri və saati: III gün saat 15⁰⁰.

E-mail ünvanı: zooloq.60@mail.ru

Kafedranın ünvanı: Lənkəran ş.,Fizuli küç. 70 ,

III.Təvsiyyə olunan dərslik, dərs vəsaitivə metodik vəsaitlər:

Əsas:

1. Qasımovə H. – Mikrobiologiya və virusologiya, Bakı, 1995.
2. M.Q.Qoşqarova, Ş.H.Əliyeva, N.O.Məmmədova – Mikrobiologiyadan praktiki məşğələlər,, Gəncə, 2003.
3. Mişustin E.N., Yemtsev B.T. – Mikrobiologiya, Aqropromizdat, 1987.
4. Аристовская Т.В. – Микробиология процессов почвообразования, Л. наука, 1980.
5. Гусев М.Г., Минеева Л.А. – Микробиология, из-во МГУ, 2003.
6. Емцев В.Т., Мишустин – Микробиология Москва, Юрай, 2012.
7. Звягинцева Д.Г. – Почва и микроорганизмы, Москва МГУ, 1987.
8. Мишустин Е.Н. – Ассоциация почвенных микроорганизмов. Москва наука, 1975.
9. Нетрусов А.И., Котова И.Б. – Общая микробиология, учебник, Москва, издательский центр «Академия», 2007.
10. Современная микробиология в 2-х томах, под редакцией И.Ленгелера (и др.) Москва Мир, 2005.
11. Шлегель Г. – Общая микробиология, Москва.: Мир, 1987.
12. Градова Н.Б Горнова И.Б Бубусенко Е.С. – Лабораторный практикум по общей микробиологии М. Де Ли принт 2004- 114c.
13. Звягинцева Д.Г. Бабьева И.П Зенова Г.М – Биология почв Москва из-во МГУ 2005
14. Грошов Б.В. – Строение бактерий из-во МГУ- 1985
15. Шлегель Э.Г. – История микробиологии М.У.Р.СС 2005

IV.Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən "Botanika" fənninin tədrisi vacibdir.

V.Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

VI. Fənnin məqsədi: təsviri: Mikrobiologiya elminin əsas obyekti mikroskopik canlılardır ki, onların tədqiq edilməsi elmi praktiki nöqtəyi nəzərdən mühüm əhəmiyyət kəsb edir. Mikroorganizmlər aləminə bir-birindən ümumi əlamətlərinə, həm də spesifik xüsusiyyətlərinə görə fərqlənən, yalnız mikroskopla görünən, tam differensasiya etməmiş, sadə quruluşlu orqanizmlər aiddirlər. Bu orqanizmlər bakteriyalar, viruslar, aktinomitsetlər, kif və maya göbələkləri, mikroskopik yosunlar və ibtidailərdir.

Mikrobiologiya fənninin öyrənilməsi zamanı, mikroorganizmlərin xarici görünüşü, hüceyrə quruluşu, yayılması, təsnifikasi, irsiyyət və dəyişkənliyi, ekologiyası, fizioloji xüsusiyyətləri, biokimyası, ümumilikdə həyat həyat fəaliyyəti və digər xüsusiyyətləri müasir tələblər səviyyəsində tələbələrə çatdırılır.

Mikrobiologiya fənnini öyrənməklə ümumi, torpaq və kənd təsərrüfatı mikrobiologiyası, aqroekoloji proseslərdə mikroorganizmlərin rolü haqqında biliklərin formallaşmasıdır. Torpaqların keyfiyyətinin təyin edilməsində, onların mühafizəsində, torpaqların vəziyyəti haqqında ekoloqo-mikrobioloji monitoringin aparılmasında mikroorganizmlərin rolunu daha dərindən başa düşülməsi fənnin mənimsənilməsində əldə ounan biliklər sayısındə mümkündür. Mikrobiologiya fənninin əsas məqsədi və vəzifəsi mikroorganizmlərin bioloji xüsusiyyətlərinin və bunlara müxtəlif ətraf mühit amillərinin təsir mexanizmlərinin təcrübi və nəzəri sürətdə tələbələrə öyrədilməsi əsas vəzifə hesab edilir. Müxtəlif ekoloji şəraitdə yayılan mikroorganizmlərin fiziki, kimyəvi və bioloji xüsusiyyətlərinin öyrənilməsində bir çox müasir elmi tədqiqat üsullardan istifadə edilməsi nəzərdə tutulur. Müxtəlif mikrobioloji tədqiqatlar, eləcə də mikroskopiya üsulları ilə, müəyyən edilmiş tədqiqatların alınacaq məqsədlərinə uyğun olaraq mikroorganizmlərin həyat fəaliyyətləri təhlil edilir. Bununla yanaşı auditoriyaya patogen mikroorganizmlər haqdada əhatəli məlumatlar verilir. Müxtəlif elmi kütləvi informasiya mənbələrin və dərs vəsaitlərinin məlumatlarına əsasən, mikroorganiznlərin planetimizin həyatında əvəzsiz rolları informasiya şəklində çatdırılır. Qida zəncirində və ümumilikdə təbiətdə maddələrin çevrilməsində onların oynadıqları rol izah edilir. Qeyd olunan məsələlərin müəyyən səviyyədə, tələbələrə çatdırmaq məqsədi ilə, laboratoriya şəraitində müxtəlif maddələrin, burada fermentlər, antibiotiklər və digər bioloji aktiv maddələr tədqiq edilməsi və mikroorganizmlərə təsiri öyrənilir.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzəre alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır.

1.Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində , 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bal aşağıdakılardır: 30 bal kollokvium, 20 bal seminar və laboratoriya dərslerində fəaliyyətinə görə.

İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal-tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.
- 8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;

-7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir

-6 bal- tələbənin cavabı əsasən düzgündür.

-5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.

-4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;

3 bal- tələbənin mövzdən xəbəri var, lakin fikrini əsaslandırma bilmir;

1-2 bal- tələbənin mövzdən qismən xəbəri var.

-0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

91-100 bal- əla (A)

81-90 bal-çox yaxşı (B)

71-80 bal- yaxşı (C)

61-70 bal- kafi (D)

51-60 bal –qənaətbəxş (E)

51-baldan aşağı- qeyri-kafi (F)

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam –intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

X. Təqvim mövzu planı: Mühazirə 5 saat, laboratoriya 5 saat

N	Mühazirə mövzuları	Saat	Tarix
1	2	3	4
1	<p>Mövzu № 1. Mikrobiologiya fənninin predmeti, obyekti, metodları, məqsəd və vəzifələri.</p> <p>Plan: 1. Mikrobiologiya fənninin predmeti, obyekti, məqsəd və vəzifələri. 2. Mikrobiologiya elminin inkişafında xarici və azərbaycan alımlarının rolu. 3. Azərbaycanda mikrobiologiya elminin inkişafı. 4. Prokariot və eukariot mikroorganizmlər. 5. Bakteriyalar, morfolojiyası, hüceyrə quruluşu və təsnifatı . 6. Viruslar və faqlar 7. Göbələklər, ümumi xarakteristikası. 8. Torpaq bakteriyaları, aktinomisetləri, göbələkləri, 9. Mikroorganizmlər torpağın münbitliyinə təsir edən başlıca amil kimi</p> <p>Mənbə: [1;2,3;4;6]</p>	2	
2	<p>Mövzu № 2. Nitrifikasiya və denitrifikasiya prosesləri</p> <p>1. Molekulyar azotun bioloji fiksasiyası. 2. Azotun bioloji və abioloji fiksasiyası. 3. Paxlalı bitkilərdə azotun simbioz-fiksə edilməsi. 4. Nitratlaşma prosesini törədən hemoavtotrof bakteriyalar. 5. Nitratlaşma prosesinin I-ci və II-ci mərhələsinin törədicilərinin xarakteristikası. 6. Denitrifikasiya prosesi və torpağın denitrifikasiya etmə qabiliyyəti. 7. Torpaq münbitliyinində nitratlaşma prosesinin mənfi və müsbət rolü. 8. Düzünə və dolayı yolla denitrifikasiya (kimyəvi və mikrobioloji denitrifikasiya). 9. Torpağın əmələ gəlməsi prosesində mikroorganizmlərin rolü.</p> <p>Mənbə: [1;2,3;4;6]</p>	2	

3.	<p>Mövzu № 3.Torpaq mikroorganizmlər üçün yaşayış mühiti kimi.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1.Torpağın mikrobioası 2.Torpaq mikroflorasına müxtəlif becərilmə üsullarının təsiri. 3. Mikroorganizmlərə və torpağın məhsuldarlığına gübrələrin təsiri. 4.Torpaqların rekultivasiyasının əhəmiyyəti və perspektivləri 5.Rekultivasiya zamanı torpaqda baş verən hallar 6. Mikroorganizmlər və bitki aləmi 7. Bitkilərin rizosfer mikroorganizmləri 8..Bitki xəstəliklərinə qarşı istifadə olunan antibiotiklər 9.Torpaq münbitləşdirici preparatlar.Bioloji gübrələr 10. Nitragin, azotobakterin fosfobakterin 11. Mikroorganizmlər və torpaq qəmələgelmə prosesi . 12.Mikroorganizmlər və torpaq strukturunun formalamaşması 13.Humusun əmələgelməsi və dağılmışında mikroorganizmlərin rolü <p>Mənbə: [1,3,5,8]</p>	1	
	Cəmi:	5	

Laboratoriya məşğələsi

s\s	Məşğələlərin mövzuları	saat	Tarix
1	Mövzu 1. Mikrobioloji laboratoriyalarda işləmə qaydaları Laboratoriya işi. Mikroskop və ondan istifadə qaydaları. Mənbə: [9]	2	
2	Mövzu 2. Bakteriyaların morfolojiyası və quruluşu Laboratoriya işi. Bakterial kütlədə bakteriya miqdarının təyini. Mənbə: [9]	2	
3	Mövzu 3. Qidalı mühitlərinin hazırlanması Laboratoriya işi. Bərk və yarımmaye qidalı mühitlərin hazırlanması	1	
	Cəmi:	5	

XI. Fənn üzrə tələblər, tapşırıqlar:

Fənnin tədrisinin sonunda tələbələr nəyi bilməlidirlər

- Mikroorganizmlərin təbiətdə rollarını, biosferdə əhəmiyyətlərini, elmin inkişaf tarixini, dövrlərini və müasir perspektivlərini;
- Mikroorganizmlərin müxtəlifliyinin sistematikasını;
- Mikroorganizmlərin formalarını, ölçülərini, hüceyrə quruluşlarını, qidalanmalarını, çoxalma proseslərini;
- Mikroorganizm hüceyrəsində gedən bioloji proseslərdə fermentlərin rolunu;
- Ətraf mühit amillərinin mikroorganizmlərə təsirini və qarşılıqlı əlaqələrinin mahiyyətini;
- Mikroorganizmlərin müxtəlif (qıçqırma, minerallaşma və s.) proseslərdə rolunu;
- Təbiətdə maddələrin dövranında mikroorganizmlərin rolunu;
- Virus, faq və bakteriyaların genomunun quruluşunu;
- Mikroorganizmlərin digər canlılar ilə qarşılıqlı əlaqəsini.

XII.Fənn üzrə təlim nəticələri:

- Mikroorganizmlərdən müxtəlif preparatların hazırlanması, fiksasiyası, boyanması və mikroskopiya üsulu ilə tədqiqi;
- Qida mühitləri və onların hazırlanma üsulları;
- Mikroorganizmlərin fiziki, kimyəvi, bioloji xüsusiyyətlərinin öyrənilməsi üçün təmiz kulturalanın alınması;
- Mikroorganizmlərdən quru kütlənin alınmasını;
- Mikroorganizmlərin suda, torpaqda, havada sayının hesablanması;
- Qıçqırma proseslərində mikroorganizmlərin iştirakını müəyyən etmək;
- Mikroorganizmlərin təbiətdə müxtəlif maddələrin dövranında (azotun, karbonun, dəmirin, fosforun, maqneziumun və s.) iştirakının təhlilini;

- Mikroorganizmlər tərəfindən heyvan və bitkilər aləminə göstərilən müxtəlif təsirlərinin müəyyən edilməsi.

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV. Kollokvium sualları:

1. Mikrobiologiya fənninin predmeti, obyekti, məqsəd və vəzifələri
2. Prokariot və eukariot mikroorganizmlər.
3. Bakteriyalar, morfolojiyası, hüceyrə quruluşu və təsnifatı .
4. Viruslar və faqlar
5. Göbələklər, ümumi xarakteristikası.
6. Mikroorganizmlər və torpaqəmələgəlmə prosesi
7. Azərbaycanda mikrobiologiya elminin inkişafı.
8. Paxlalı bitkilərdə azotun simbioz-fiksə edilməsi.
9. Azərbaycanda mikrobiologiya elminin inkişafı
10. Humusun əmələgəlməsi və dağılmasında mikroorganizmlərin rolü

XV. İmtahan sualları:

1. Mikrobiologiya fənninin predmeti, obyekti, məqsəd və vəzifələri
2. Mikrobiologiya elminin inkişafında xarici və azərbaycan alımlarının rolü.
3. Azərbaycanda mikrobiologiya elminin inkişafı.
4. Prokariot və eukariot mikroorganizmlər.
5. Bakteriyalar, morfolojiyası, hüceyrə quruluşu və təsnifatı .
6. Viruslar və faqlar
7. Göbələklər, ümumi xarakteristikası.
8. Mikroorganizmlər torpağın münbitliyinə təsir edən başlıca amil kimi
9. Torpaq bakteriyaları, aktinomisetləri, göbələkləri,
10. Mikroorganizmlər və torpaqəmələgəlmə prosesi
11. Mikroorganizmlər və torpaq strukturunun formalamaşması
12. Humusun əmələgəlməsi və dağılmasında mikroorganizmlərin rolü
13. Molekulyar azotun bioloji fiksasiyası.
14. Paxlalı bitkilərdə azotun simbioz-fiksə edilməsi.
15. Nitratlaşma prosesini törədən hemoavtotrof bakteriyalar.
16. Nitratlaşma prosesinin I-ci və II-ci mərhələsinin törədicilərinin xarakteristifikasi.
17. Torpaq münbitliyinində nitratlaşma prosesinin mənfi və müsbət rolü.
18. Denitrifikasiya prosesi və torpağın denitrifikasiya etmə qabiliyyəti.
19. Düzünə və dolayı yolla denitrifikasiya (kimyəvi və mikrobioloji denitrifikasiya).
20. Torpağın əmələ gəlməsi prosesində mikroorganizmlərin rolü.
21. Torpağın mikroflorası.
22. Torpaq mikroflorasına müxtəlif becərilmə üsullarının təsiri.
23. Mikroorganizmlər və torpağın mehsuldarlığına gübrələrin təsiri.
24. Torpaqların rekultivasiyasının əhəmiyyəti və perspektivləri
25. Rekultivasiya zamanı torpaqda baş verən hallar
26. Mikroorganizmlər və bitki aləmi
27. Bitki xəstəliklərinə qarşı istifadə olunan antibiotiklər
28. Torpaq münbitləşdirici preparatlar. Bioloji gübrələr
29. Nitragin, azotobakterin fosfobakterin
30. Azotun bioloji və abioloji fiksasiyası.

« Mikrobiologiya » fənninin sillabusu 050702- Aqronomluq (qiyyabi) ixtisasının tədris planı və fənn programı əsasında tərtib edilmişdir. Sillabus « Aqrar elmləri » kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir (27 dekabr 2024-cü il, protokol № 04).

Müəllim:

dos. M. Ə. Ağayeva

Kafedra müdürü :

dos. İ.C. Kərimov

